

## Azərbaycan xanəndəlik sənətində Ağaxan Abdullayevin yeri və rolü

**Cavadzadə (Mansurzadə) Nigar (AMK)**

**Fakültə: Musiqi tarixi və nəzəriyyəsi**

**İxtisas: musiqi nəzəriyyəsi**

**Kurs: II**

**Elmi rəhbər: Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Akif Quliyev**

Ağaxan Abdullayevin (1950-2016) sənəti Azərbaycan muğam ifaçılığının inkişafında parlaq, yadda qalan səhifələrdən birini təşkil edir. Zəngin tarixi keçmişə malik olan xanəndəlik sənətinin dəyərli ənənələrini yaşadan sənətkarın ifaçılıq və pedaqoji fəaliyyəti Azərbaycan muğamlarının, təsniflərinin, xalq mahnılarının tədrisində və təbliğində mühüm rol oynamışdır. O, Azərbaycan muğam sənətini nəinki ölkəmizdə, həmçinin dünyada tanınan və layiqincə təbliğ edən mahir ifaçı, onu yetişməkdə olan gənc nəslə öyrədən ölməz pedaqoq kimi şərflü sənət yolu keçmişdir.

Ağaxan Abdullayev Zülfü Adığözəlovdan, Nəriman Əliyevdən, Hacıbaba Hüseynovdan, Yaqub Məmmədovdan və bir çox ustad xanəndələrdən muğamin sırlarını öyrənib-götürmiş və özünün əvəzolunmaz əslubunu, yolunu tapmışdır. O, Hacıbaba Hüseynovdan burunda oxuma texnikasını (qünsənə) mənimsəmiş və belə ifa texnikasından dəsttgahını istənilən şöbələrində (bəm, orta və zil) istifadə etmişdir. Burun səsi Ağaxan Abdullayevdə çox güclü olmasına baxmayaraq, o, burunla ifanın yeri bilən xanəndə olmuşdur.

Bir çox muğam biliciləri Ağaxan Abdullayevin ifasını Hacıbaba Hüseynovun ifasının zil variantı hesab edirlər. Qəzəllərin oxu tərzini, qəzələ, sözə olan münasibətini Hacıbaba Hüseynovdan öyrənmişdir. Muğam ifaçılığında Ağaxan Abdullayev mətn üzərində ciddi düşünən, dərin məna kəsb edən misra və beytləri muğam şöbələrinin məzmunu ilə ustalıqla əlaqələndirən və onu aydın tələffüzlə dinləyiciyə çatdırıran xanəndə olmuşdur. Geniş səs diapazonuna malik olan xanəndə söz və musiqinin bir-birinə qovuşdurmağı, seirə melodiyanın dili ilə ruh verməyi bacaran sənətkardır.

Ağaxan Abdullayev gözəl təsnif ifaçısı olmuşdur. Onun Azərbaycan radio və televiziyanın fonotekasında saxlanan səs yazılarında çox sayıda təsnif və xalq mahnı nümunələri mövcuddur. Hacıbaba Hüseynovun sözlərinə oxuduğu təsniflər arasında “Gül açılında yaz olur bəh-bəh-bəh” (2005), “Ay sallanıb gələn yar” (2010), “Yar haralısan” (2010), “Alıb” (2017), “Mən aşiq gündə dara”, “Olmuş”, “Olmasın” (1995), “Segah” təsnifi (2008), “Könül Məcnun kimi dağıl dağlara” (2015), “Tellər oynasıń” (1998), “Yeri ha, yeri ha, küsmüşəm səndən...” (2014), mahnılardan isə - “Bülbüller oxur” (1983), “Yaşılbaş sona” (1985), “Gözel sənə məlum olsun” (sözləri Aşıq Ələsgərin, 2005), “Qoy gülüm galsın ay nənə”, “Nərgizim” (1995), “Ay qız sənə mayıləm” (2008), “Ey açıb zülfünü tel-tel dağdan hər yanə” (1998), “Qaragılı” və s. vardır.

Ağaxan Abdullayevin təsnif ifaçılığında qazandığı təcrübə və peşkarlığı onun bu janrda yaratmaq bacarığına da təsir etmişdir. Belə ki, xanəndənin bəstəcilik qabiliyyəti Nəsirinin “Neylərəm?” qəzəlinə qoşduğu təsnifdə özünü qaba-

riq göstərir. Bu təsnif Segah muğamı üstədir. Təsnifin poetik əsasını təşkil edən qəzəlin vəzni əruzun rəməl bəhrindədir.

Ağaxan Abdullayev bütün muğam dəstgahlarını (“Rast”, “Şur”, “Zabul segah”, “Şüştər”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Qacar”, “Mahur-Hindi” və s.), zərbi muğamları yüksək səviyyədə oxumuşdur. Ağaxan Abdullayevin muğam ifaçılığı hər zaman özünəməxsusluğunu ilə seçilib. Özünəməxsusluq ondan ibarət idi ki, xanəndə muğamlarda şöbədən şöbəyə, bir muğamdan başqa müğama keçidləri (modulyasiya) ustalıqla, professional şəkildə boğazla, bədahətən edirdi. İfa zamanı onun yeni xallar, strixlər etməsi instrumental müşayiəti də həvəsləndirirdi. Ağaxan Abdullayevin muğam dəstgahlarında modulyasiya etməsini müğamı yaxşı bilməsindən irəli gəlirdi.

